

"İstisu" sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvətidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təmələyinə mərasimində iştirak edib.

AZƏRTAC xəber verir ki, Prezidentin İşlər müdürü Ramin Quluzadə dövlət başçısına sanatoriyada görüldək işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qobul etmək imkanına malik olacaq. Kompleksdə sahələşdirilmiş mərkəzi ilə yaşına, 10 kottecin tikilməsi də planlaşdırılır.

Diqqətənən qətnəndə ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulğunu ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yarasız hala salınan sanatoriya yeni simadə tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.

Prezident İlham Əliyev "İstisu" sanatoriyasının təməlini qoyma.

Sonra dövlət başçısı çıxış etdi.



Prezident İlham Əliyevin çıxışı

- Kəlbəcər və Laçın rayonlarına məmənəsəfərin başa çatır. Keçən il olduğu kimi, bu il də burada - İstisu qəsəbosundan başa çatır. İstisu qəsəbosunun inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoymam. Vaxtılıq məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda arxada görüldüyüünüz "İstisu" sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerde - İstisu qəsəbosundan yine mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünkü vaxtılıq sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zəvq alıb.

Bu dağıntılar erməni faşizminin təzahürədir. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağdırıblar. Bu sanatoriyamı da dağdırıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradıla bilər. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünkü "İstisu" sanatoriyası və İstisu suyu bu bölgənin romzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtı olimizdən almış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir.

Ancəq menim iyunun 26-də bu rayonlara sofərimin əsas səbəbi bu gün - Silahlı Qüvvələr Günündə hərbişərlər bir yerde olmayımdır. Mən bu gün hərbişərlər - yeni yaradılmış Komando qüvvələri ilə Ordunun Kəlbəcərdə qəyd etdim. Hesab edirəm ki, bunun çox böyük romzi mənası var. Hərbi xidmət nöqtəyi-nəzərdən bu bölgə - Kəlbəcər-Laçın zonası həm iqlim, həm reliyef, həm də təbiət baxımından bəlkə də on çətin bölgədir. Ona görə bu gün mən burada olmali idim, Müzəffər Ordumuzlu bərabər olmali idim, hər zaman olmuglu kimi.

Eyni zamanda bu fürsətdən istifadə edərək səhər bir ilərində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım, menim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətə. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı slava adımlar atılmışdır. Çünkü bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona görə ki, həm hələ de Murov aşırılarından keçib gəlməliyik. Qiş aylarında gedis-galis çətinidir. Hava limanı



hələ hazır deyil ki, yüksək hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, elbette, bu təbii sərait imkan vermir ki, bu işlər dənə geniş vüset alısm. Anma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su-elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su-elektrik stansiyasının istifadəyə verilməsi tövmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpələnən enerji növlərinin həcmi artırır, ümumiyyətə.

Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onlar arasında em böyük tunelin uzunluğu toxumın 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gedis-geliş rahat olsun. Həm mülki əhali dənədən, həm hərbişərlər üçün, həm də mündərək

fio nöqtəyi-nəzərdən lazımdır. Hazırda bütövlükde 10-dan çox tunel tikilir və göləcəkdə bu tunellərin sayı daha da çox olub. Çünkü burada hər tərifət dağlardır, möşələr. Qarabağ bölgəsində isə inşa 10-dan çox tunel, 9 viaduk, onlarca körpü inşa edilir. Görün, həm Zəngəzurda, həm də Qarabağda ancaq yol tosərəfatma aid olan no qədər genişliyəsi işlər görülür. Çünkü bunlar - elektrik enerjisi və yol əsasdır. Bunlar olmadan heç bir inkişafdan səhər gedə bilməz.

Bu gün mən eyni zamanda digər infrastruktur layihələrinin icrası ilə bağlı məlumat verildi. Hesab edirəm ki, qısa müddət orzında, - mühərribədən cəmi il-yarmış keçib, - bu genişliyəsi işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir dənə xalqımızın böyükliyünü göstərir. Biz buna təkbaşa edirik və edəcəyik.

Bu gün Kəlbəcər şəhərinin Baş planı mənənənən təqdim edildi. Bu Baş planı hazırlanıyan şirkət Zəngilan şəhərinin Baş planını da hazırlayıb. Mən o vaxt deməsidim ki, Zəngilan şəhəri təbiətə six integrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması, elbette ki, bu təbii gözəlliyi etibarla edir. Artıq ilin sonuna qədər müəssisələr təqdim etmək və gedəcək və ondan sonra yaşaşış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Horbi hissələr, içtimai yerlər artıq faaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkezi və lazım olan digər təkilişlər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qu-

rulması konsepsiymiz hazırdır və biz bunu icra edəcəyik.

Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çotun təsri Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə biz dağları yarınlıq, dağları kosırıq ki, zolaq üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ golən ilə davam edəcək. Ümید edirəm ki, 2024-cü ilədə Laçın rayonunda beynəlxalq hava limanı açıla biləcək və ondan sonra gedis-geliş dənədən rahat olacaq. Əminəm ki, bu bölge turizm zonası olacaq. Çünkü burada təbii gözəllik heç bir yerdə yoxdur. Təbii gözəllik - çaylar, bulaqlar, meşələr - biz bütün bu sərvətdən məhrum idik, ermənilər bizim xalqımızın məhrum etmişdilər. Otuq il orzında bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, - 60 min hektar ağac fondu, meşə fondu məhv

edilib, - çaylarımız zəhərləyir, binaları - qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu məlumatı daha da genişləndirməcəyik.

Bu gün eyni zamanda Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməl qoyuldu. Azad edilmiş bütün şəhərlərdə monim göstərişimə İşğal və Zəfər muzeyləri inşa edilməlidir. Artıq bir neçə şəhərdə layihələr təsdiqlənib. Bu gün Kəlbəcər şəhərində də bu layihə təsdiqləndi və təməl daşı atıldı.

Yəni bizi hərətərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, medeniyət obyektləri, məscidlərimizlər, park-səhərlər, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım orzində görülen bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin elində idil. Nə qəyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demisəm, hər dəfə də bu dağıntıları göründə bir dənə deyəcəyim: Elə bil ki, burada vəhşi qəbili yaşayır. Burada ondan da eybəcər işlər görüllər - ancaq dağlıqlaş, sökmək, yandırmaq. Bu qəder nifrot, bu qəder qeyri-insani hərəkət, görəşən, haradan qaynaqlanır? Bunu görək psixioloqlar, ya-xud psixiatrlar bize desinlər. Çünkü normal adanı bə oməllərə el atmaz.

Biz iso qurub-yardan xalqıq. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadrat-kilometr orzidə yeni heyat qururuq. Artyaş yeni heyatın tozahürələrinin görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kondilərimizdə artıq geniş inşaat işləri gedir. Məsələn, mənənən tərəfən məlumatə görə, indi Şuşa şəhərindən minden çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmətə sahəsində işləyir. Artıq Ağdamda sonayənən parkı yaradılır. Zəngilan, Ağlı kəndində birinci "ağlı kənd" layihəsi istismara verilmişdir. Yəni bunu bildir, təqdim et, biz - bu torpaqların sahibləri. Ancaq hər kas biləmildir, bu, çox genişliyəsi isidir.

Bununla bərabər, Ermənistanda bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Həc vaxt olmayıram, Ermənistanda sərhədindən bir çox yollar salınıb, kəndlər dənədən rahat gələ bilək.

Bütün bu işlərin həcmi bir dənə xalqımızın böyükliyünü göstərir. Onu göstərir ki, bir dənə demək istəyirəm, biz - bu torpaqların sahibləri, buraya qayıtmış və burada obudu yaşayacaqıq. Qarabağ Azərbaycanı!